

# AĞDAM ƏDƏBİ MƏCLİSİ TƏQDİM EDİR



## NADİR AĞDAMLI

### ÇAĞIR

Eşidən olsan əgər nəsihətli sözlərimi,  
Gecə yatma duasız sən o qibləgahı çağır.  
Yox yerdən xəlq eləmiş biət elə Allahına,  
İslam millətinin bir odu pənahı, çağır.

Əjdaha qovsa səni sığınma kərtənkələyə,  
Qeyrəti daldalayıb, nifrət eyləmə fələyə.  
Güçünü ver qoluna, bir də əqlinə, ürəyə,  
Üzünü qibləyə tut, sidq ilə Allahı çağır.

Səni darda qoyacaq haqdan əlin üzsən əgər,  
Demə ki, köməksizəm haq yoluna düzsən əgər.  
Dar gündə köməyindir, sən ki, köməksizsən əgər,  
Harayına çatacaq o şahların şahı, çağır.

Tanrı bil Allahını, şəkk edib etmə günahı,  
Müsəlman millətinin bil ki, Tanrıdı pənahı,  
Allahı tanıyanın bil ki, yerdə qalmaz ahı,  
İnamsızlıq eləyi eyləmə günahı, çağır.

Ağdamlı, bu zülmkar insanlar nə vaxt qanacaq,  
Nahaqdan qanlar töküb insanlığını danacaq.  
Ey ürək yandıranlar axır ürəyin yanacaq,  
Tez çatar ilahiyə əzilənin ahı, çağır

### OLARSAN

Ey mənə sataşan şair, yoxlamamış gücümüzü,  
Gel məni sən silkələmə əlimnən bezar olarsan.  
Yazaram dastanını, ağızda, dildə oxunar,  
Aləm bilər yaltaqlığın, el içində car olarsan.

Tısbağısan gir qınına, boğazını uzatma sən,  
Səni dindirən yox isə hər yetənə söz atma sən.  
Dinməzlərə dil açdırıb, heç üzünü qızartma sən,  
Səni biabır eylərəm, ellərdə dəskar olarsan.

Sənə çırtma vuran olsa, çalış ona vur şapalax,  
Meydanda döyüşə girmə, ayaqqabın olsa şalax.  
Laçın quşuna nə edər sənin kimi kor yapalaq,  
Vurər səni caynağına, dost yanında xar olarsan.

Yol ilə getdiyin zaman əyər çıxsa bir kəhadan,  
Qaçmağa yer axtararsan, xof edərsən əjdahadan.  
Əfsanə çəkmə özünü dedim, ey binəva nadan,  
Bəlkə kərtənkələ yanında sən də bir şahmar olarsan.

Nəsihətim söyləyirəm bəlkə düşünüb qanasan,  
Nər ilə girmə meydana, süd əmər körpə danasan.  
Çürük ağaçla tikilən etibarsız bir binasan,  
Nər təpiyi dəysə sənə tamam tarımar olarsan.

Yaranmağı, yaltaqlığı, bacarırsan hər sifəti,  
Əgər həqiqi şairsən, sən unutma ədaləti,  
Uyma şeytanın felinə tapdalama həqiqəti,  
Həqiqət tökər gözünü, gözlərindən kor olarsan.

Belə getsə xasiyyətin insanlıqdan tez yenərsən,  
Ona-buna əl açarsan, qapı-qapı dilənərsən,  
Tufeyli həyat keçirib orda-burda sülənərsən,  
Ya da ki, yüklenmək üçün birinə himar olarsan.

Əqli insan lovğa olmaz, çalış sadə ol həmişə,  
Ağdamlını gücsüz bilib aldatmağı etdin peşə,  
Cazibəli gözlərini çox da zilləmə üzümə,  
Al gözümün ziyyasından axırda bimar olarsan.

## DURULAN DEYİL

Düz insanlar qan ağlayır, əyrilər qalmır toyundan,  
Cin də, şeyətin də gəldi, baş açmadı bu oyundan.  
Qoyun dərisinə girib, qurdu seçən yox qoyundan,  
Zərbələr doğruya dəyir, əyriyə vurulan deyil,  
Dəhnədə bulanan sular, ayaqda durulan deyil.

Mətbuatın açarını veriblər iki dilliyyə,  
Düz yazanın məktubunu alıb, atır zibilliyə,  
Stol arxasına keçən başqlaların saymır niyə?  
Həqiqətlər uzaqlaşış yenidən qurulan deyil,  
Suyumuz başdan bulanıb, ayaqda durulan deyil.

Durğunluq havadarları bölüşdürüb vəzifəni,  
Düz fikri boğmaq üçün hərə tutub bir mərəni,  
Görsələr biri baş kəsir, tutarlar yazıb verəni,  
İşin yaxşı yamanlığı, onlardan sorulan deyil,  
Bir su ki, başdan bulanıb ayaqda durulan deyil.

Dedilər ki, hazırlaşın gedirsiniz aşkarlığa  
Toplaşanda mən də baxdım dörd tərəfə sola, sağa,  
Gördüm qurd ilə qoyunu, doldurublar bir otağa,  
Otağın qapısı polad açılan, qırılan deyil,  
O su ki, başdan bulanıb ayaqda durulan deyil.

Heylə çox savadım yoxdu seçirəm qaranı, ağı,  
Lakin insan sərrafiyam, seçirəm çürüyü, sağı,  
Həqiqətin qatilləri cırsalar da bu varağı,  
Bir surəti qəlbimdədir, qəlbimdən silinən deyil,  
Suyumuz başdan bulanıb, ayaqda durulan deyil.

Xörək əzəlki xörəkdir, istər təzə, istər boyat,  
İbtidası, ya yenisi, tərsinə qurulub həyat,  
Əyri fikir mis lehimlə bir-birinə olub payat,  
Külək əsib tufan qopsa, heç yana burulan deyil,  
Suyumuz başdan bulanıb ayaqda durulan deyil.

Həqiqəti kənar atıb, pul ilə tutan yerini,  
Özünü savadlı bilib rədd eyləmə Ağdamılıni.  
Həqiqətə qul yaradıb bu zaman həyatda məni,  
Bu suyu haqq duruldacaq, haqq ipi qırılan deyil,  
Qələmim yol tapsa suya, demərəm durulan deyil.

## YAZIRAM

Şairəm, gəlməmişəm bu dünyani dar eyləyəm,  
Doğru, düzgün sözümüz söyləməyə ar eyləyəm.  
Nə də səydəsi danışib, öz-özümüz xar eyləyəm,  
Göz ilə xeyri, şəri görüb, həqiqət yazıram.

Xeyri bacarmayan, xəlqə zülüm eyləməsin!  
Kəc baxıb doğruluğa, xəlqə yalan söyləməsin.  
Yarpızı kənar edib, gəndalaşı iyələməsin!  
Əyriyə lənətimi, düzlərə hörmət yazıram.

Canavar nəslə kimi çox işlədib xəlqi soyan,  
Çək o tamah dişini yatma, bu qəflətdən, oyan!  
Mışovultək qızılı yiğmişən, ta bəsdi dayan,  
Adı insan, özü heyvan, sənə nifrət yazıram.

Bu aşkarlıq dövrüdü, sözüm söylədim yazılı,  
Düşün ömrünü bir an, yiğma bu qədər qızılı!  
Qəbrini qazan söyər, sağıkən eylə qazılı!  
Bu haram adəti sən! eyləmə sənət yazıram!

Səni qəyyumu seçib, bir mahal olub nökərin,  
Xəlqini soymaq olub lakin sənin dərdi-sərin,  
Ağdamlı açıq dedi bu dünyadan gizli sərrin,  
Bu aşkarlıq dövrüdü, demə ki, xəlvət yazıram.

## ŞAİRƏM

Ömrümü biçənin, ömrü-gününü  
Aqibət günədək biçən şairəm.  
Mərifətli, səxavətli insanın  
Bir çox təqsirindən keçən şairəm.

Yaxşını yaxşıtek, pisı pis kimi,  
Alovu alovtek, hisi his kimi,  
Qızılı qızıltək, misi mis kimi,  
Düzungün qiymət verib seçən şairəm.

Qadınlarda dili zəhrimərlərin,  
Bir də nainsafın, zülmkarların,  
Mənəm-mənəm deyən açıq korların,  
Versələr qanını içən şairəm.

Şürurum sərimdə olan vaxtı cəm,  
Haqq ilə nahaqqı yazmaqdır peşəm,  
Gecə ay, ulduzam, gündüz günəşəm,  
Nə duman, nə çiškin, nə çən şairəm.

Şair Ağdamlıyam, mən oldum nadan,  
Heç razı qalmadım fani dünyadan.  
Lap razı getsəm də, ay alım qadan,  
Bir gün bu dunyadan köçən şairəm.